



Azərbaycan Respublikası
Təhsil Nazirliyi
BAKİ DÖVLƏT UNIVERSİTETİ
ƏMR

«_____» _____ 2009

№ _____ Bakı şəhəri

Məzmunu: Universitetdaxili «50+50» qrant proqramının təsis edilməsi haqqında

Azərbaycanda elmin və təhsilin inkişafı son dövrlərdə dövlətin xüsusi diqqət mərkəzindədir. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin «Azərbaycan Respublikasında 2009-2015-ci illərdə elmin inkişafı üzrə Milli Strateqiya»nın və «Azərbaycan Respublikasında 2009-2015-ci illərdə elmin inkişafı üzrə Milli Strateqiyanın həyata keçirilməsi ilə bağlı Dövlət Proqramı»nın təsdiq edilməsi haqqında 04 may 2009-cu il tarixli, «2009-2013-cü illərdə Azərbaycan Respublikasının ali təhsil sistemində islahatlar üzrə Dövlət Proqramı»nın təsdiq edilməsi barədə 22 may 2009-cu il tarixli Sərəncamları bu sahədə yeni stimül və impuls yaratmışdır. Bunları və «Bakı Dövlət Universitetinin 90 illik yubileyinin keçirilməsi haqqında» Azərbaycan Respublikasının Prezidentinin 24 aprel 2009-cu il tarixli Sərəncamını rəhbər tutaraq, BDU-nun 90 illik yubileyi ərəfəsində professor-müəllim heyətinin, əməkdaşların, aspirant, magistrant və tələbələrin elm və təhsildə, universitetin ictimai həyatında əldə etdikləri nailiyyətləri daha da inkişaf etdirmək məqsədi ilə və BDU Elmi Şurasının 10 aprel 2009-cu il tarixli 3 sayılı iclasının qərarını nəzərə alaraq

ƏMR EDİRƏM

1. BDU-nun 90 illik yubileyi münasibətilə professor-müəllim heyətinin, əməkdaşların, aspirant, magistrant və tələbələrin elm və təhsildə əldə etdikləri nailiyyətləri inkişaf etdirmək məqsədi ilə universitetdaxili «50+50» adlı qrant proqramı təsis edilsin.
2. Proqram üzrə 25 professor-müəllim heyətinə (əməkdaşlara), 25 gənc (35 yaşadək) professor-müəllim heyətinə (əməkdaşlara), 25 aspirant və magistranta, 25 tələbəyə elm və təhsildə, eləcə də ictimai fəaliyyətlərində uğurları dəyərləndirmək məqsədi ilə fərdi qrantlar ayrılınsın.
3. Qrantların müsabiqə əsasında 9 ay müddətinə hər il oktyabr ayının 1-dən növbəti ilin iyun ayının 30-dək verilməsi müəyyən edilsin.
4. Hər bir fərdi qrantın ümumi məbləği aşağıdakı kimi müəyyən edilsin:

- a) universitetin professor-müəllim heyəti və digər əməkdaşları üçün-1000 (bir min) manat;
- b) aspirant və magistrantlar üçün-500 (beş yüz) manat;
- c) tələbələr üçün-500 (beş yüz) manat.
5. Fərdi qrantlar təyin edilərkən aşağıdakı meyarlar əsas götürülsün:
- a) Professor-müəllim heyəti və digər əməkdaşlar üçün:
- Universitetdaxili mövcud reyting cədvəlindəki göstəricilər;
 - indekslənen xarici ölkə jurnallarında çap edilmiş məqalələr;
 - xaricdə və ölkə daxilində çap edilmiş monoqrafiya, dərslik, dərs vəsaitləri, metodik göstərişlər, proqramlar, mühazirə mətnlərinin elektron versiyaları və s.;
 - beynəlxalq və ölkədaxili patentlər;
 - istehsalatda tətbiq olunmuş elmi nəticələr;
 - beynəlxalq və ölkədaxili kollektiv və ya fərdi elmi proqramlar və qrant layihələrində iştirak;
 - beynəlxalq elmi konfranslarda, simpoziumlarda və s. iştirak.
- b) Magistrant və aspirantlar üçün:
- xarici və ölkə jurnallarında çap edilmiş məqalələrdə həmmüəlliflik;
 - beynəlxalq və ölkədaxili patentlərdə həmmüəlliflik;
 - istehsalata tətbiq olunmuş elmi nəticələrin alınmasında, beynəlxalq və daxili elmi proqram və qrant layihələrində iştirak;
 - beynəlxalq elmi konfrans, simpoziumlarda, aidiyyəti olan beynəlxalq mübadilə proqramlarında iştirak;
 - universitetin elmi və ictimai həyatında əldə etdikləri nailiyyətlər və nümayiş etdirdikləri fəallıq.
- c) Tələbələr üçün:
- təhsildə göstərdikləri yüksək nəticələr;
 - beynəlxalq və daxili fənn olimpiadalarında göstərdikləri yüksək nəticələr;
 - beynəlxalq konfrans, simpoziumlarda, aidiyyəti olan beynəlxalq mübadilə proqramlarında iştirak;
 - universitetin elmi və ictimai həyatında əldə etdikləri nailiyyətlər və nümayiş etdirdikləri fəallıq.
6. Fərdi qrantların verilməsi üçün BDU Elmi Şurasının 10 aprel 2009-cu il 3 sayılı iclasının qərarını əsas tutaraq 2009-cu ilin iyun ayında müsabiqə elan olunsun:
- müsabiqənin şərtləri Universitetin www.bsu.az saytında və «Bakı Universiteti» qəzetində çap edilsin;
- müraciət sənədləri aşağıda təyin edilmiş komissiya tərəfindən təsdiq olunmuş xüsusi formaya uyğun tərtib edilsin.
- ixtisaslar üzrə müraciət sənədlərini müzakirə edib, fakültə (ETİ) Elmi Şurasına təqdim etmək üçün professor-müəllim heyətindən ibarət yaradılacaq xüsusi komissiyanın tərkibi fakültə dekanının (ETİ direktorunun) təqdimatı ilə 2009-cu il iyun ayının 15-dək Elmi İşlər üzrə prorektora (prof.İ.Ə.Əliyev) təqdim edilsin.
7. Müsabiqədə iştirak etmək üçün sənədlər fakültə (ETİ) Elmi Şurasının qərarı ilə hər fakültədən (ETİ-dən) hər nominasiya üzrə ən azı 3 (üç) layihə 2009-cu il iyun ayının 25-dək komissiyaya təqdim olunsun.

8. Müsabiqə 2009-cu il iyun ayının axırında keçirilsin və qalib namizədlər iyulda keçiriləcək Universitetin Elmi Şurasının təsdiqinə verilsin.

9. Müsabiqəni təşkil etmək üçün aşağıdakı tərkibdə komissiya yaradılsın:

- | | | |
|-----|---|--|
| 1. | Akad.A.M.Məhərrəmov | -Rektor, sədr |
| 2. | Prof.V.Ə.Əfəndiyev | -Tədris İşləri üzrə prorektor, sədr müavini |
| 3. | Prof.İ.Ə.Əliyev | -Elmi İşlər üzrə prorektor, sədr müavini |
| 4. | Prof.V.R.İbrahimov | -Humanitar məsələlər üzrə prorektor, üzv |
| 5. | Prof.M.Ş.Babayev | -Qiyabi və əlavə təhsil üzrə prorektor, üzv |
| 6. | Dos.F.A.Şiriyev | -Azad Həmkarlar İttifaqı Komitəsinin sədri, üzv |
| 7. | Prof.İ.N.Əliyeva | -Elmi-Tədqiqat hissəsinin rəisi, məsul katib |
| 8. | Dos.İ.H.İbadov | -Tədris hissəsinin rəisi, üzv |
| 9. | Dos.A.O.Məmmədova | -Magistratura, aspirantura və doktorantura şöbəsinin müdiri, üzv |
| 10. | Akad.F.Ə.Əliyev | -TR ETİ-nin direktoru, üzv |
| 11. | AMEA-nın müxbir üzvü,
prof.S.A.Hacıyev | -FP ETİ-nin direktoru, üzv |
| 12. | Akad.V.M.Məmmədəliyev | -dekan, üzv |
| 13. | AMEA-nın müxbir üzvü,
prof. M.F.Mehdiyev | -dekan, üzv |
| 14. | Prof. N.Ş.İsgəndərov | -dekan, üzv |
| 15. | Prof. R.Q.Məmmədov | -dekan, üzv |
| 16. | Prof. A.Ə.Əzizov | -dekan, üzv |
| 17. | Prof. A.Ş.İbrahimov | -dekan, üzv |
| 18. | Prof. M.A.Müseiyibov | -dekan, üzv |
| 19. | Prof. E.İ.Əzizov | -dekan, üzv |
| 20. | Prof. S.T.Hacıyev | -dekan, üzv |
| 21. | Prof. Z.M.Həsənalıyev | -dekan, üzv |
| 22. | Prof. F.Y.Səməndərov | -dekan əvəzi, üzv |
| 23. | Prof. X.İ.İsmayılov | -dekan, üzv |
| 24. | Prof. H.Ə.Əlizadə | -dekan, üzv |
| 25. | Dos. Y.M.Əlizadə | -dekan, üzv |
| 26. | Dos. E.Z.Əzizov | -dekan, üzv |
| 27. | Dos. A.İ.Xasayev | -dekan, üzv |
| 28. | Dos. Ş.S.Ağayev | -Fizika Problemləri ETİ-nin aparıcı elmi işçisi, üzv |
| 29. | D.M.Qənbərov | -Azad Tələbə Həmkarlar İttifaqı Komitəsinin sədri, üzv |
| 30. | T.A.Əhmədov | -Tələbə Gənclər Təşkilatının sədri, üzv |
| 31. | Ə.Ş.Sadayev | -İnformasiya Texnologiyaları Mərkəzinin müdiri, üzv |
| 32. | V.A.Yolçiyev | -İnternet və Şəbəkə Texnologiyaları şöbəsinin müdiri, üzv |
| 33. | T.M.Sadıqov | -Hüquqşünas, üzv |

10.Sənədlərin düzgün tərtib olunmasına nəzarət BETİ şöbəsinə (prof.İ.N.Əliyeva) tapşırılsın.

11.Əmrin icrasına nəzarət Elmi İşlər üzrə Prorektor prof.İ.Ə.Əliyevə həvalə edilsin.

12.Əmr bütün strukturlarda professor- müəllim heyətinin, əməkdaşların, aspirant, magistrant və tələbələrin nəzərinə çatdırılsın.

ƏSAS: Rektorun, Tədris və Elmi İşlər üzrə Prorektorların dərkənarları ilə BDU Elmi Şurasının 10 aprel 2009-cu il tarixli 3 sayılı iclas protokolundan çıxarış.

REKTOR

akademik A.M.MƏHƏRRƏMOV

**Layihəni
hazırladı:**

Razılaşdırılıb:

ETH-nin rəisi

Prof.İ.N.Əliyeva

Tədris işləri üzrə
prorektor

prof.V.Ə.Əfəndiyev

Elmi işlər üzrə
prorektor

prof.İ.Ə.Əliyev

Baş mühasibin
vəzifəsini icra edən

F.H.Babayeva

Hüquqşünas

T.M.Sadiqov